

# Birinci Avropa Oyunları – İkitərəfli Qələbə Formulu

## Azərbaycanın tədbir üçün müəyyənləşdirdiyi standartlar həm də Avropanın qazancıdır

**P**aytaxt Bakı möhtəşəm tədbirə Playiqinçə ev sahibliyi edir. Möhtəşəm açılış baş tutdu. Fəxri qonaqların – müxtəlif ölkələrin dövlət başçılarının, hökumət rəhbərlərinin iştirakı bu oyunların nəinki Avropa, eñən dünya üçün də əhəmiyyətli olduğunu göstərdi.

Bütün iştirakçılar, qonaqlar, beynəlxalq və yerli ictimaiyyət Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Avropa Oyunları Təşkilat Komitesinin sədri Mehriban xanım Əliyevanın rehberliyi ilə hazırlıq işlərinin yüksək səviyyədə həyata keçirildiyinin şahidi oldu. On minlərlə tamaşaçının, dünyadan siyasi liderlerinin, yerli və xarici vətəndaş cəmiyyəti təmsilcilişinin, media və QHT rəhbərlərinin, siyasi partiyaların, müxalifət partiyalarının liderlərinin iştirakı ilə baş tutan Birinci Avropa Oyunlarının açılış mərasimindən yadda qalan və unudulmayacaq məqamlar mərasimin böyük zövqle hazırlanmasının, icra olunmasının sübutudur.

Tamaşaçıların mərasimə qatılmasından yaranılan kompozisiyalara, müsiqi nömrələrinə qədər hər bir komponent öz-özlüyündə ölkəmizin tarixinə, ənənələrinə, mədəniyyətinə, ölkə başçısının və Təşkilat Komitesinin sədriin müasir zövgünə, Azərbaycana bağlılığına, sevgisinə adekvat, möhtəşəm və sözle ifadə olunmayacaq bir final yaşatdı. Bu oyunların daha bir əhəmiyyəti özünü onda göstərdi ki, Azərbaycanda dövlətin və xalqın birliyi təsdiqləndi. İndi qədər deyilənlər – dövlət və xalqın vəhdəti var, Azərbaycan xalqı öz hakimiyyətinə, Prezidentinə inanır, etibar edir, onun uzaqqorən siyasetini dəstekləyir fikri - bütün dünya üçün bir daha öz təsdiqini tapdı. Prezidentin düzgün qərarı xalq tərefindən tərəddüsüz dəstekləndi. Ölkə vətəndaşları biliyi ki, Azərbaycan bu möhtəşəm tədbirə ev sahibliyi etməklə böyük bir uğura imza atır. Vətəndaşın gözəldiyi də, istədiyi də bu idi. Ölkənin vətəndaş cəmiyyəti sektorunun təmsilçiləri, millət vəkilləri, ictimai qurumlar, media bir təşkilat halında birləşib "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası yaradaraq, xalqın dəstəyi ni ifade etdilər.

Bu gün her kəs ölkə adına qazanılan bütün uğurlardan sənədli fərxdır, Azərbaycanı daha çox tanıtmaq isteyir, dövlətimizin dünya dövlətləri arasında öz yerini tutmasını sevincle qarşılıyor. Birinci Avropa Oyunlarında ev sahibliyi etmekle tarixdə xüsusi yeri olacaq bir uğura imza atıldı. Qazandıqlarımızı saymaqla bitməz. Uğurlarımızın bəzilərini nüfuzlu yerli və xarici metbuat yazırlar və yazacaq, vətəndaş cəmiyyətinin temsilçiləri deyir. Amma bunun görünən və görünmeyən, deyilən və deyilmeyən tərəfləri de var. Onlardan bir neçəsinin əhəmiyyətindən danişsaq, görərik ki, Birinci Avropa Oyunları təkcə Azərbaycan üçün deyil, həm də Avropanın özü üçün nə qədər əhəmiyyətlidir.

Bu, Azərbaycanın uğuru olduğu qədər də Avropanın uğurudur. Bu ferqli aspektlərdən biri de Birinci Avropa Oyunlarının bütün dünya üçün sülh mesajı olmasına dairdir. Oyunlara ev sahibliyi etməklə Azərbaycan yerləşdiyi coğrafi regionda, Avropada, dünyada sülhün tərəfdarı olduğunu sübut etdi. Ev sahibi olaraq, yarışlara qatılan 48 ölkə ilə bərabər torpaqlarımızı işğal edən Ermənistən idmançılarını da qeyd-şərsiz qəbul etmək, düşmən ölkənin idmançılarının və nümayəndə heyeti-

nin təhlükəsizliyinə tam təminat vermək təkcə protokol qaydası kimi deyil, eyni zamanda ölkə Prezidentinin və Birinci Avropa Oyunları Təşkilat Komitesinin sədri Mehriban xanım Əliyevanın dünyaya sülh mesajı kimi qəbul olunmalıdır. Birinci Avropa Oyunlarının teşkilatçısı olmaqla qədim Avropada, uzaq Amerikada, yaxın Asiyada, isti Afrikada hər kəs müstəqilliyinin cəmi 24 yaşı olan Azərbaycanı tanıdı və tanıyacaq. Oyunlarda bağlı keçirilən rəsmi təqdimat mərasimləri, ayrı-ayrı diaspor teşkilatlarının fealiyyəti, media və vətəndaş cəmiyyəti institutlarının təşkil etdikləri turlar bu tanıtımda əhəmiyyətli rol oynadı. Final isə oyunların rəsmi açılış mərasimi oldu. Hazırlı və təqdimat mərhələləri, oyunların möhtəşəm açılış mərasimi Azərbaycanın təkcə neft-qaz ölkəsi olmadığını, böyük bir mədəniyyətə, incəsənətə, tarixə sahib olduğunu dünyaya çatdırıldı. Bununla ölkəmizin müasirliyi, iqtisadi potensialı, turizmin ən böyük düssərgələrindən biri olduğu haqqında məlumatlar dünyadan informasiya sistemində öz yerini tutdu. Çünkü müasir dünyadan ən böyük

miz eşidildi. Uzağı Türkiyəyə, yaxud MDB ölkələrinə qədər gedib çıxa bilirdik. Amma bu gün dünyadan ekşər ölkələrdən bu faciədən hər kəs xəbərdardır, ABŞ-da, Almaniyada, Fransada, Kanadada, Meksikada, Pakistan da böyük miqyaslı külliə tədbirlər, fləşmoblar təşkil olunur, dünyadan 10-dan çox dövlətin parlamentində Xocalı faciesinin soyqırımı olması ilə bağlı qərarlar qəbul edilib. Heydər Əliyev Fonduñun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhberliyi ilə başlanan "Xocalıya Ədalət" kampaniyası məhz informasiya siyasetimiz formalaşması, problemlərimiz dünya ictimaiyyətine təkər çatdırılması deyil, həm də dünya dövlətlərinin, beynəlxalq qurumların, ictimai təşkilatların, elm, mədəniyyət adamlarının bizimlə bir sıra dayanmasıdır.

Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə nail olduğumuz informasiya siyasetinin daha da möhkəmlənməsi üçün yeni bir imkan əldə edilib. Azərbaycan haqqında əsl həqiqətləri, torpaqlarımızın işgal, tecavüzkar Ermənistan və havadarları



ideoloji silahı informasiya hesab olunur. Yeni medianın, sosial şəbəkələrin imkanlarından yarananmaqla qərəzlə və ənənəvi informasiya blokadası dağıdırı və həqiqəti əks etdirən informasiya mənbələri formalaşır, dünyadan informasiya sisteminə daxil olur. Güclü informasiya siyaseti qura bilən dövlətlər və xalqlar siyasi, iqtisadi düzəndə öz yerini tutur, diqətə olunan dövlətən diqətə edən dövlətə çevrilir. Dövlətin gücü və imkanlarının dünyaya ağılması hər zaman güclü və sərhədsiz informasiya sistemi hesabına əldə edilir. Ölkənin malik olduğu böyük uğurlar güclü və geniş əhatəli informasiya sisteminin qurulmasıyla dövlətin mövcud resurslarının beynəlxalq aləmdə qəbul edilməsinə və dünyadan siyasi düzəndən söz sahibi olmasına xidmət edir.

Birinci Avropa Oyunlarının bize yaradıqı en böyük imkanlardan biri de informasiya siyasetimizin möhkəmlənməsi, dayanıqlı olması, ölkəmizin mədəni-tarixi, siyasi-iqtisadi resursları haqqında məlumatların daha geniş çəvriyə çatdırılmasındadır. Informasiya sisteminin genişlənməsinə torpaqlarımızın işgallinin bize yaradıqı problemlərin çözülməsində təkər dövlətlərin, siyasi təşkilatların, siyasetçilərin deyil, ictimai qurumların, elm, mədəniyyət, idman adamlarının dəstəyinin qazanılması kimi də baxmaq vacibdir. 1992-ci ilin fevralında Xocalıda baş verən soyqırımı barədə həqiqətləri illər önce ölkəmizin sərhədləri xaricinə çıxara bilmirdik. Haqq səsi-

haqqında dünyaya yeni informasiya çatdırmaq üçün mənbələrimiz və imkanlarımız genişlənir. Hazırkı biz bunu yaşayıraq. Oyunlara qatılan idmançıların, xarici qonaqların, turistlərin hesabına yeni informasiya imkanları qazanırıq. Digər mühüm uğur isə qələbə əzmidir və bunu xüsusi qeyd etmək yerinə düşər. Prezident İlham Əliyevin Atəşgah məbədindən alovlandırdığı Birinci Avropa Oyunlarının məşəli bütün ölkə boyu gəzdirildi. Naxçıvandan Qubaya, Qazaxdan Yardımlıya qədər. Ölkə əhalisi böyük coşqu və sevincə, qürurla bu məşəli qarşılıdı. Böyük bir bayram əhvalı yaşandı. Bu bayram əhvalı insanların ruhunu deyişdi, gələcək qəlebələrə inam hissi elə məşəl kimi alovlandı. Etiraf etməliyik ki, müstəqilliye qovuşduğumuz 1991-ci ildən üzü bəri təcavüzkar Ermənistən işğalçılığı, dünya dövlətlərinin ikili standartları hesabına itirilən torpaqlarımızın acısı içimizdəki bayram, qəlebə əhvalını her zaman kölgəde qoyurdu. Birinci Avropa Oyunlarının məşəli bütün ölkə boyu insanlara qələbe ruhu, inam, qələbe stimulu getirdi. 24 illik müstəqillik tariximizde bu qədər ruh, qəlebəyə inam hissini müşahidə etmirdik. Prezidentin alovlandırdığı bu məşəl Azərbaycanda qəlebəyə inam, qəlebə uğrunda mübarizə ruhu formalaşdırıb. İndi uşaqdan-böyüyə hər kəs "Ovod"un qəhrəmanı Artur Bertondan mübariz əhvalda olan idealist Feliç Rivarəsə çevrilib desək, səhv etmərik.

Bu oyunlardan tekce Azərbaycan deyil, Avropa da qazanır. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsindən 2 il 6 ay vaxt keçir. Az müddət ərzində bu qədər böyük miqyaslı tədbirə ev sahibliyi etməyen ölkə üçün infrastruktur yaradılması böyük zəhmət tələb edirdi. Tecrübədən məlumdur ki, bu kateqoriyadan olan beynəlxalq tədbirlərə hazırlıq üçün 4-7 illik bir müddət gerekdir. Amma vaxt məhdudiyyətindən baxmayaraq, proses dünya standartlarına uyğun icra olundu. Möhtəşəm olimpiya futbol stadionu açılışı qəbul etdiyi kimi, digər idman arenaları digər oyun növələrini qəbul edir: Bakı Su idmanı Sarayı, Velopark, Bakı Atıcılıq Mərkəzi, Heydər Əliyev adına idman Sarayı, Bakı idman Zalı, Kristal-1, Kristal-2, Kristal-3, Milli Gimnastika Arenası. Bunlar ancaq idman yarışları üçün nəzərdə tutulan infrastrukturlardır. İdmançılar Atletlər Kəndində möhtəşəm bir şəhərcikdə yaşayır. Bütün bunlar göstərir ki, Azərbaycanda qısa və məhdud zaman ərzində nə qədər böyük layihələr icra olunub. Media nümayəndələrinin oyunları da yaxından izləməsi üçün infasturkturun yaradılmasından, Media kəndi, media mərkəzlərinin təşkilindən VIP qonaqlar üçün ayrıca oturacaqların quraşdırılması na qədər böyük və əhəmiyyətli işlər görüllər.

Artıq ikinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul edilib. Yaxın zamanlarda ikinci oyunlara ev sahibliyi etmek istəyən ölkə müəyyənləşəcək. Oyunların standartları, ənənələri o qədər möhtəşəmdir ki, ikinci oyunlara ev sahibliyi edəcək ölkənin üzərində Avropa Oyunlarını Azərbaycanın müəyyənləşdirdiyi standartlara uyğun hazırlamaq və keçirmək kimi böyük məsuliyyət düşür. Amma qarşıda 4 il var. Eləcə də Azərbaycan təcrübəsi, mövcud standartlar, hazırlıq üzrə peşəkarlar, kömüllürlər var. Bu təcrübə, peşəkarların olması, kömüllürlər, ən nəhayət, Prezident İlham Əliyevin də dediyi kimi, Avropa Oyunları üçün Azərbaycan standartları Avropanın qazancıdır. Bildiyimiz kimi, qite oyunlarının keçirilməməsinə görə Avropa Amerika və Asiyadan geri qalırı. Amerika və Asiyada qite oyunlarının tarixi 50 ildən çoxdur. Panamerika Oyunları 1955-ci ildən, Asiya Oyunları isə 1951-ci ildən keçirilir. Hər iki qitədə keçirilən oyunların illərdir oturuşmuş standartları mövcuddur. Avropada isə bu, ilkdir. Ona görə də ilk təşkilatlıq həm də risk sayılırdı. Standartların formalaşacaq, ənənələrin yaranılacağı, dünya miqyasında təbliğat işinin qurulması, ilk dəfə keçirilən Avropa Oyunlarını Amerika və Asiya oyunları seviyəsində təqdim etmək son dərəcə məsuliyyət tələb edirdi. Məsuliyyəti üzərinə götürən ölkə kimi Azərbaycan bunu uğurla yerinə yetirdi. İlk dəfə keçirilməsinə reğmən, aparılan təbliğat işi o qədər yüksək seviyədə quruldu ki, Avropa Oyunları populyarlığını görə digər iki qite oyunları ilə artıq eyni statusdadır. Asiya Oyunlarının əsas lider

ölkəsi olan Çin Birinci Avropa Oyunlarının yayımına lisenziya alması bunun sübutudur. Mübələğəsiz demək olar ki, ilk dəfə keçirilsə də, artıq Avropa Oyunları Avropanın özü qədər Asiyada da populyardır. Avropanın bu qazancında əsas pay sahibi isə ilk oyunların ağırlığını, məsuliyyətini üzərinə götürən, bu missiyanı layiqinçə yerinə yetirən, möhtəşəm açılış töreni düzənləyən Azərbaycandır. Azərbaycanın ilk dəfə keçirilən Avropa Oyunlarını 50 illik tarixi olan Amerika və Asiya oyunları ilə eyni statusda, standartlarla, ənənələrlə birgə Avropaya təqdim etməsi Avropanın en böyük qazancıdır. Bir tarix ki, əsrlər keçəcək, dünya deyişəcək, amma Avropa Oyunlarının ilk təşkilatçısı kimi Azərbaycanın adı unudulmayacaq. Avropa Oyunlarının möhtəşəm açılış mərasimi bir ilk və nümunə olaraq, hər zaman danışılacaq. Avropa Oyunlarının məşəli bu oyunlar zamanı Azərbaycandan – Atəşgahdan Avropaya aparılacaq.

**Rufiz Qonaqov**  
“Bakı 2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyasının Koordinatörü, politoloq, BMAM sədri .

**Rəfail Becanov**  
Jurnalist, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri .